

## NƏRGİZ İSMAYILOVA

## HÜSEYN İBRAHİMOV ROMANLARINDA ŞƏRQ VƏ QƏRB VƏHDƏTİ ("ƏSRİN ONDA BİRİ" VƏ "BÖHTAN" ƏSASINDA)

*Müstəqillik qazandıqdan sonra Azərbaycan Avropa mədəniyyətinə integrasiya ilə yanaşı, dünya mədəniyyətinin varadığı qiymətlə nə varsa hamisində faydalanağa, milli və mənəvi sərvətimizi bu nailiyyatlarda ənginləşdirməyə çalışır. Naxçıvanda da milli mədəniyyətin bərpası ilə paralel şəkildə Şərqi və Qərbi mədəniyyətinə integrasiya meyilləri görünür. Naxçıvan ədəbi mühitinin yetişdiriyi tanınmış ziyanı və əhəmiyyətli romanlar müəllifi kimi tanınan Hüseyin İbrahimov Naxçıvan ədəbi mühitində özünəməxsus yer tutmağı bacarıb. Əsasen romanlarında yer alan Şərqi və Qərbi məsələlərinə, fərqli baxışbucağı ilə diqqəti çəkən Hüseyin İbrahimovun yaradıcılığı Naxçıvanda yaranan ədəbiyyatda yer tutan bu iki böyük qutbüñ təhlili məsələsində vacibli mərhələdir. Həqiqində genişşaxalı tədqiqatlar aparılmışdır, H.İbrahimov yaradıcılığında yer alan romanlar dövrün mənzərəsini hiss etmək baxımından son dərəcə əhəmiyyətli və aktualdır. "Əsrin onda biri", "Böhtan" romanları isə bu aspektən H.İbrahimov yaradıcılığında xüsusi yer tutur. Hər iki romanda müəllif Şərqi təməyüləri, mövzu və meyilləri üzərində Qərbi ənənələri ilə paralel şəkildə əsərin stüjet xəttini inkişaf etdirməyi bacarıb. Hüseyin İbrahimov romanları bu kontekstdə Naxçıvanda yaranan ədəbiyyatda yer alan Şərqi və Qərbi meyillərini təhlil və tədqiq etmək baxımından aktualdır.*

**Açar sözlər:** Naxçıvan ədəbi mühiti, müqayisə, Şərqi, Qərbi, Hüseyin İbrahimov, roman.

Avropa və Asiyənin qovuşduğunda yerləşən Azərbaycan hər iki qitədən həm maddi, həm də mənəvi cəhətdən təsirlənməyə bilməzdi. Bu səbəbdən mədəniyyətimiz qədim dövrlərdən Şərqi mədəniyyəti üzərində inkişaf etmişdir. XIX əsrən etibarən ölkəmizdə ədəbiyyatımızı və ictimai fikri Qərbi ənənələri ilə sintez şəklində inkişaf edən görünür. Azərbaycan tarixinə, ədəbiyyatına, elm və mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş etmiş Naxçıvan ədəbi-ictimai mühiti, sanballı liderlər, elm xadimləri, yazıçı və şairlər, ədəbiyyatşunaslar yetirmişdir. Həmin şəxsiyyətlər eyni zamanda Naxçıvan mühitini formalasdırılmış, siyasi fikrin, ədəbiyyat və mədəniyyətin inkişafında böyük xidmətləri ilə yadda qalmışlar. Onların əsərlərində Şərqi ədəbi-bədii düşüncə tərzi qorunmaqla yanaşı, Qərbin də bəzi ənənələri öz əksini tapmışdır. Naxçıvan ədəbi mühitində yaşayış-yaradan görkəmli simalar da Qərbi mədəniyyəti ilə tanış idilər. Bununla birlikdə müxtəlif vaxtlarda Şərqi və Qərbi ölkələrinin təmsilçiləri də Naxçıvanda yaşayış işləmiş, ədəbi mühitdə müəyyən yer tutmuşlar. Beləliklə, Naxçıvanda Şərqi tipli mədəniyyətlə birlikdə, Qərbi mədəniyyəti də formalaslaşmağa başlamışdır.

Naxçıvan ədəbi mühitində yazıb-yaradan gözəl romanlar müəllifi kimi tanınan Hüseyin İbrahimov yaradıcılığında Şərqi və Qərbi ənənələrini paralel şəkildə inkişaf etdirən tanınmış qələm sahiblərindəndir.

"Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində keçən təhsil illeri gənc jurnalist və yazıçı üçün ideya-mənəvi təkmül və yaradıcılıq səriştəsi baxımından xüsusi məktəb kimi çox əhəmiyyətli olmuşdur"(6).

"Müxtəlif dövlət vəzifələrində çalışmaq isə Hüseyin İbrahimova cəmiyyətin "hami üçün görünməyən" tərəflərini də görməyə, öyrənməyə imkan vermişdir.

Hüseyin İbrahimov ədəbi fəaliyyətə 1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunan "O, düşməndə qoymadı anasının qanını" adlı şeirlər başlamışdır.

Coxşaxəli nəşr yaradıcılığı ilə yanaşı, o hekayə janrinə da bütün yaradıcılığı boyu müra-

ciət etmişdir. "Şirin xatirə", "Qumralın məktubları", "Təmiz adam", "Kənd həsrəti", "Arxayın Məmməd", "Madam Heruta", "Qadin nəfəsi", "Vicdan səsi", "Köhnə onluq", "Aləmzər" hekayələri son dərəcə maraqlıdır. Yığcamlığı ilə seçilən hekayələri müxtəlif dillərə tərcümə edilmiş, Türkiyədə nəşr olunmuşdur.

Onun "Günəş doğan yerde" romanı sovet hakimiyyətinin qurulması uğrunda mübarizəyə həsr olunsa da, ideologiya ilə müqayisədə burada həyata dair məlumatlara daha çox diqqət çəkilmişdir. Bu barədə akademik Isa Həbibbəyli yazır: "Günəş doğan yerde" romanını nəzərə almasaq, yaradıcılığının 40 ildən artıq dövrünü əhatə edən sovet hakimiyyətinin heç bir əlamətdar hadisəsi, tarixi günü və ya siyasi şəxsiyyəti haqqında onun bədii əsəri yoxdur. Hətta sovet hakimiyyətinin qurulması uğrunda mübarizəyə həsr olunmuş "Günəş doğan yerde" romanında da müqayisədə həyat materialı ideologiyanın payından çıxdır. Əsərdəki keşmə-keşli taleyə malik olan ığid, məqrur, kecid dövrünün çətinlikləri yaşayan, "bir ığid bir eli saxlar" əqidəsinə sadiq olan Qüdrət obrazı və süjetdə geniş yer tutan qaçaqcılıq hərəkatının təsviri romana geniş və təbii həyat nəfəsi getirir. Beləliklə, bədii nəsrimizin sərt rejim çərçivəsində ideoloji tələblərin məngənəsində çıxıb həyata, insanlara, mənəviyyata yönəlməsi, yaxınlaşması və dirçəlisində Hüseyin İbrahimovun da özünəməxsus xidməti və zəhməti vardır" [2, s. 3].

Şərqi əsasən İslam dini üzərində köklənən mədəniyyət münasibətlərindən ibarətdir. Bu səbəbdən Şərqi İsləm dinindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Qərbi dövlətləri tarixən Şərqi öyrənəndə İsləm dininə rəğbətlə yanaşmamış və bu din üzərində ərsəyə gələn mədəniyyətə xor baxmışdır. Doğrudur, alman tədqiqatçıları bunun əksinə dair bir çox faktlarla çıxışlar etsələr də, indinin özündə belə Şərqi və Qərbi, İsləm və xristianlıq kimi anlayışlar dünyani bir çox baxımdan hələ də məşğul etməkdədir.

Azərbaycanda Şərqi ənənələrinə hər zaman xüsusi maraq olmuşdur. Həmçinin bu səbəbdən mühitdə yaranan memarlıqda, müsicidə, ədəbiyyatda da Şərqi ənənələrinin izlərini əsanlıqla tapmaq mümkündür.

Sovet dövründə isə ictimai-siyasi həyatla birlikdə, mədəniyyət sahəsi də əsaslı dəyişikliklərə məruz qaldı. Regionda formalasın hər sahədə Şərqi ənənələrinin əleyhinə siyaset yeridildi. Milli derkin yox edilməsinə xidmət edən bu siyaset, daha çox Qərbi mədəniyyətinin ölkəmizdə inkişaf etdirilməsinə kömək etdi. Repressiya siyaseti, mühacirlər və s. bu kimi bir çox faktorlar Sovet Rusiyasının Azərbaycanda mədəniyyətə zərbə vurmaq baxımından nə qədər amansız addımlar atlığından sübutudur. Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycanlıq ideallarını yorulmaq bilmədən qorumağa çalışan, ləyaqətlə təmsil və təbliğ edən, sovet imperiyası məngənəsində sıxlıq ziyalımız isə Sovet hökuməti tərəfindən amansızca təqib edildilər.

Azərbaycan xalqının, xüsüsən ziyalılarının başına gətirilən müsibətlərə, həmçinin şər imperiyası adlandıran Sovet İttifaqında yaşayan digər xalqların nümayəndələrinə qarşı kütləvi terror aktına dərin etiraz və hiddət hissi mövcud idi. 1917-ci ildə bolşeviklərin silah gücünə hakimiyyəti zəbt etdikdən sonra ölkə miqyasında aparılan təqiblər, həbslər, mədəniyyət, ədəbiyyat sahəsinə də ciddi zərbələr vurdu. Bu etiraz o zaman fəaliyyət göstərən sənətkarların əsərlərində də öz əksini tapmışdır.

Bu barədə Hüseyin İbrahimov "Böhtan" romanında yazır: "Onun "cinayət" işini araşdırın ona hökm verənlərin imzaları ilə tanış olarkən dəhşətə gələn Cavid, bir an fikrə gedib, taleyini həll edənlərin soyadlarını yadına salmışdı [1, s. 162]: Klimençic, Koqan, Sorokin, Elizarova.

Sarkisyan, indi də Markeyev... Görəsən daha kimlər?... Yazıqlar olsun sənə mənim sahibsiz millətim” [3, s. 62].

Sadəcə bu sətirlər belə o dövrdə oynanan gözlənilməz oyunların, ağır siyasi rejimin daxili simasını göstərmək üçün əyani sübutdur. Həmin vaxtlar Sovet hökumətinin təkidi ilə ədəbiyyata da ideoloji motivlər gətirilirdi. Bu isə ədəbiyyatın sənətə xidmət etmək funksiyasını elindən aldı.

Hörməti tədqiqatçımız Hüseyin Həşimli bu barədə qeyd edir: “Bu orijinal quruluşlu və maraqlı təhkiyə tərzinə malik olan roman Hüseyin İbrahimovun bütövlükdə 30-cu illər repressiya qurbanı olan sənət adamlarına, o cümlədən Hüseyin Cavidə, ədəbi ehtiramının çox dəyərli təcəssümüdür. Burada biz həm Cavidin şəxsi taleyini, faciesini sənət dili ilə müşahidə edirik, eyni zamanda Hüseyin İbrahimov qüdrəti qələmi ilə bütövlükdə o illərin sosial-ictimai hadisələrini uğurla çatdırı bilib” [7].

Tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınan Hüseyin İbrahimov ədəbi yaradıcılığı 1940-ci illərin əvvəllerində şeirlə başlamışdır. İlk irihəcmli əsəri olan “Sabahın sorağında” (1966) romanı müəllimlərin həyatından bəhs edir. Romanda mənəvi kamilliyin qələbəsi təsdiq və tərənnüm olunur. Onun “Günəş doğan-yerdə” (1976) romanında 1918-1919-cu illərdə Naxçıvanda baş verən hadisələrdən, “Bahar yağışı” (1983) romanında isə müasirlərimizin həyatından, “Əsrin onda biri” (1987) romanında Əcəmi Naxçıvanı və Atabəylər dövlətindən, “Böhtan” (1998) romanında Hüseyin Cavidən, “Ölməz mahnılar” (1963) kinopovestində Üzeyir Hacıbəyovun ömür və sənət yoldan bəhs edilir.

Xalq yazıçısı Hüseyin İbrahimovun “Əsrin onda biri”, “Böhtan”, “Sabahın sorağında”, “Bahar yağışı” romanları və povestləri müasir Azərbaycan nəşrinin naiqliyyətlərinəndir. 100-ə yaxın hekaya, 8 povest müəllifi olsa da, o, əsasən istedadlı roman ustası kimi tanınır.

Əsərlərində əsasən Azərbaycan həyatını və Şərqi mühitini təsvir edən sənətkar bəzən də dünyada baş verən hadisələrə diqqət çəkmüşdür. “Əsrin onda biri” (1987) romanında Eldənizlər dövlətinin güclü hökmdarlarından olan Cahan Pəhləvanın Naxçıvanda keçirdiyi günlərə diqqət çəkən yazıçı burada memar Əcəmi surətini də yaratmışdır. Əsərdə baş verən hadisələrə Əcəmi vasitəsiylə münasibət bildirən ədib tarixi həqiqətlərə sadıq qalmamış, öz təxəyyülüne arxalanmışdır. Romanda ərəb sözlərindən istifadə edən sənətkar hadisəyə Hatib ibn Mübarəkin nitqi vasitəsiylə yekun vurur: “Əbabəkr oğlu bir cəhəti unutmamalıdır ki, Şərqi aləmi bütövlükdə, o cümlədən, memarlığın tərəqqisində də xilafətə və islamiyyətə borclu...” [4, s. 60].

“Əsrin onda biri” romanından bir parça 1972-ci ildə “Şərqi qapısı” qəzetində dərc olunmuş, əsərin özü isə tam halda 1987-ci ildə nəşr edilmişdir. Yaziçi əsərdə XII əsrin gərgin dramatik vəziyyətlərini, mədəni hadisələrlə zəngin olan on ilin (1175-1185) müasirlik baxımından əhəmiyyət kəsb edən səciyyəvi hadisələrini romanın əsas bədii materialına çevirmişdir. Atabəy Cahan Pəhləvanın hakimlik dövrünün ibrətamız tarixi-siyasi hadisələri və dünya memarlığının şah əsərlərindən sayılan məşhur “Möminə xatın” məqbərəsinin yaradılması əsərdə öz geniş bədii əksini tapmışdır.

Romanın bir çox yerində hadisələrlə əlaqəli olaraq ərəb-fars atalar sözləri və məsəlləri işlədilib. Qureyş aqilləri deyiblər: “Qaddir fil əməl tunci minəzzələl” (İşini ehtiyatlı gör ki, səhv etməyəsən) [4, s. 47], “La tərkəb farasə ġayrikə” (Özgə atına minən tez düşər) [4, s. 123]. Yaxud hökmdarın qızı Cəlaliyyənin dilindən deyilən “Əl kitəb nemələnis fi səatil vəhdə” (tək olduqda ən yaxşı yoldaş kitabıdır) [4, s. 107], kimi ərəb atalar sözlərindən başqa, “Ma hiç, cahan hiç” (Biz də heçik, dünya da heç) [4, s. 110] fars dilindəki atalar sözlərindən də istifadə etmişdir.

Romanda “Xufden söhbəti” adlı parçada belə bir hissə var: “Naxçıvan şəhərinin rəisi içəri girəndə baş şeyx Hatib ibn Mübarek başdan-ayağa xalı döşənmiş otağın ortasında əyləşib, qarşısındaki rəhilin üstünə qoyulan qalın kitabı növbəti vərəqini əlfəcinlə çevirdi, onu öpüb gözlərinin üstünə qoyma, sonra öz-özünə “Əşədū ənna lailahə illəlah, əşədū ənna Mühəmmədən rəsul allah” deyib piçildədi. O, rəisə özünü elə göstərmək istədi ki, guya Quran oxuyur. Əslində isə rəhilin üstündəki “Veys və Ramin” idi [1, s. 15]. F.Gurgani “Veys və Ramin” poemasını 1104-1105-ci ildə (h. 446) yazmışdır. Əsərin mövzusu İslam dinindən qabaq, parflar dövründə İran feodal-zadəgan hakim dairələrinin əxlaq və həyat tərzinə aiddir. Aşıqanə mövzuda yazılmış “Veys və Ramin” poeması pəhləvi dilində olan eyni adlı bir nəşr əsərinin tərcüməsindən nəzmə çəkilmişdir. Lakin, əsərin pəhləvi dilindən F.Gurgani yaxud başqası tərəfindən tərcümə olunması aydın deyildir [5, s. 19].

Nümunədən göründüyü kimi, Hüseyin İbrahimov “Əsrin onda biri” romanında müsəlman dünyasının reallıqlarından söz açmış, Şərqi ədəbi nümunələrindən geniş şəkildə istifadə etmişdir. Əsərdə “Sizdə Hatəm səxavəti var, hökmdar [4, s. 310] sözləri ilə Şərqdə səxavət rəmzi kimi tanınan Hatəm, “Deyirlər Şərqdə təbabətin tacı sayılan “Əlqanun fitibb” kimi kitab bağlayan... min bir dərdin əlaci yollarını göstərən... Hüseyin Əbuləli öz dərdinə dərman tapmadı” [4, s. 334] sözləri ilə isə Avropada Avitsenna adı ilə tanınan böyük alim, həkim, şair, filosof dünya mədəniyyəti xəzinəsini zənginləşdirən Əli Hüseyin ibn Abdulla ibn Sina xatırlanır.

Romanda yer alan başqa hissədə isə Hüseyin İbrahimovun Şərqə dair düşüncələri yer alır: “Ətalət Şərqliləri min illərle geriyə atan ətalət! Bir sıra böyük-böyük kəşfləri şərqlilərin əlindən alıb səxavətə qətblilərə bəxş edən ətalət!...” [4, s. 327].

Hüseyin İbrahimovun sonuncu romanı dahi mütəfəkkir, görkəmli dramaturq Hüseyin Cavidin kəşməkeşli taleyinə həsr olunmuş “Böhtan” romanıdır. Əsəri 1956-ci ildə yazılmışa başlayıb, 30 ildən sonra yazıçı ona yenidən qayıtmış, 1987-88-ci illərdə tamamlanmışdır. Roman kitab şəklində 1998-ci ildə nəşr olunmuşdur. Əsər Hüseyin Cavidin həyatının müxtəlif məqamlarını əks etdirən 7 şərti nağıldan ibarətdir. Bu nağıllarda şairin doğulduğu Naxçıvan mühitinin özünəməxsus çalarları, dindarlar və ziyalılar aləmi, gələcək sənətkarın usaqlıq və gənclik illeri, həyatının Təbriz və İstanbul dövrü, Tiflislə bağlılığı, yaradıcılığının Bakı dövrü, o cümlədən sürgün illərinin məşəqqətləri və həyatının son günləri təbii, real boyalarla təsvir olunmuşdur. Cavidin məhkumluq həyatından bəhs edən romanda, bəzən xəyalı olaraq onun yaşadığı həyat canlandırılır və bu romana xüsusi gözəllik qatır. Lakin Hüseyin İbrahimovun əsərlərində tarixə sadıq olmamaq meyli romanlarının təsir gücünü, fikrimizcə, azaldır.

“Böhtan” romanında Cavidin Sibirdeki məhkum yoldaşlarının müxtəlif millətlərin nümayəndəsi olması priyomu isə son dərəcə maraqlıdır. Bu yolla müəllif Cavidin dünya əlkələri haqqındaki düşüncələrini, baxış bucağını sərgiləyə bilib. Onun kalon dostu Aleksandr (İsgəndər), gürcü balası və şair belə obrazlardandır. 4 illik məhkumluq həyatında belə qətiyyətini itirməyən Cavidin “İblis” faciesinin bir hissəsini məhkumlar üçün hazırlanan tədbirdə oxunması onun ən çətin günlərdə belə mübariz xarakterini ifadə edir. Cavid millətinin başına bu cür felakətləri gətirənləri “İblis” adlandırmaqdan çəkinmir. Hələ romanın əvvəlində Cavidin dilindən verilən aşağıdakı sözərən son dərəcə ibrətamızdır: “Lütsiferlər, Mefistofellər, Demonlar, Qanburular, İblislər nə qədər ki, var bəni-adəm rahat olmayıacaq... Bu gün Şərqdə abidlik edən, yanın Qərbdə rahiblik edir... Zəmanə yaman xarab olub” [3, s. 343].

Göründüyü kimi, burada müxtəlif millətlərin nümayəndələrinin yaratdığı iblis obraz-

larına diqqət çəkilib, bu üsulla millətlərin bir-birinin başına açdığı fəlakətlər qınaq hədəfinə əvərilib. Hüseyn İbrahimov bu romanda Şərqiñ dahi filosoflarının, şairlərinin, peyğəmbərlərinin, dastanlarının adını çəkməklə əreb və fars dillərində olan atalar sözləri işlətməklə, Şərqə olan bələdiyini nümayiş etdirib. Həm “Əsrin onda biri”, həm də “Böhtan” romanında istifadə olunan bu kimi nümunələr yaziçının Şərq təfəkkürünün bir parçasıdır.

Hüseyn Cavidin barak yoldaşı Aleksandrın dili ilə verilən “Bu nağıl deyəsən Şərq nağılları kimi çox uzun olacaq... “Min bir gecə” nağılları kimi...” [3, s. 344] ifadəsi Qərbin Şərqi tanıdigina diqqət çəkmək üçün vurulan eyhamdır.

Bundan başqa, Hüseyn İbrahimov riyakar, öz dinini bilməyən mollaları tənqid edərək İslam dinini düzgün qavramayanlara ironik dillər gülümşədürü. Şərqiñ geriləməsində ən böyük günahı mollalarda, xalqı cəhalətə sürükləyən İslama aid olmayan lakin İslam başlığı altında təbliğ olunan düşüncələrdə, ehkamlarda görən yaziçı buna Cavidin diliylə cavab verməkdən çəkinməmişdir: “Allahu Əkbər, bismillah rəhman rəhim. Hüvəllahü əhəd, allahüsəməd”... öz-özümə gülümşəyib fikirləşdim: “Gör ha, adını molla qoyub, dırmaşib şərəfəyə, özü də sözləri düz demir... Ay molla “bismillah rəhman rəhim” yox “Bismillahir-rəhmanir-rəhim” [3, s. 363]. Bu ifadələrdən aydın olur ki, ziyanları din düşməni kimi qələmə verən mollalar heç də dinimizi ziyanlarımız qədər mükəmməl bilmirdilər.

Hüseyn İbrahimov çox güman ki, cəmiyyətdə də bu cür hallarla rastlaşış, özündən əvvəlki qələm yoldaşlarının ənənəsinə sadıq qalaraq tarixi roman fəndi ilə zəmanəsində hələ də qalan bu cür geriliyi tənqid atəşinə tutub. Büyük Mirzə Cəlilin dediklərini bir daha deyə bilib.

Hüseyn İbrahimov romanda fars-əreb sözlərindən istifadə etməklə birlikdə Tofiq Fikrətin ədəbi ərsindən nümunələr də vermiş, dahi Qərb yaziçisi Dostoyevskinin “Alçaldılmış və təhqir olunmuş insanlar” romanının da adını çəkmişdir. Hüseyn İbrahimovun Şərqə rəğbətinin daha çox ön plana çəkildiyi romanlarında Qərb episodik çərçivəyə sığdırılıb.

Nəticə olaraq qeyd edək ki, Hüseyn İbrahimovun xüsusən tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində əhəmiyyətli rol oynamışdır. Yaziçının yaradıcılığında Azərbaycan mədəniyyətinin görkəmli simalarının işıqlı obrazları parlaq bədii təcəssümünü tapmışdır. Tanınmış yaziçı yarımla artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan bu əsərləri ilə ədəbiyyatımızın inkişafına layıqli töhfələr vermişdir. Şərq və Qərb vəhdətinin xüsusi priyomlarla paralel vəhdəti Hüseyn İbrahimov yaradıcılığın bədii dəyərini yüksəldərək, komparativistik təhlillər aparmağa imkanlar yaradır. Bir çox meyili, təməyülü, mövzunu və konteksti yaradıcılığında birləşdirən qüdrətli söz ustadının əsərləri xarici dillərə də tərcümə olunmuşdur.

## ƏDƏBİYYAT

1. Axundlu Y.I. Tarixi roman yeni mərhələdə. Bakı: Maarif, 1998, 13 s.
2. Həbibbəyli İ.Ə. Hüseyn İbrahimov – 90. Şəxsiyyətin və sənətin vəhdəti. “Ədəbiyyat” qəz., Bakı: 2009, 12 iyun, 3 s.
3. İbrahimov H.M. Böhtan. Bakı: Şərq-Qərb, 1998, 286 s.
4. İbrahimov H.M. Əsrin onda biri. Bakı: Avrasiya PRESS, 2005, 384 s.
5. Beqdeli Q. Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu. Bakı: Elm, 2000, 84 s.

6. [http://www.anl.az/down/meqale/edebiyat/edebiyat\\_iyun2009/82396.htm](http://www.anl.az/down/meqale/edebiyat/edebiyat_iyun2009/82396.htm)
7. <http://www.kepeztv.az/news/id/3892>

**AMEA Naxçıvan Bölümü**

E-mail: ismayilovanargis@gmail.com

**Nərgiz Ismailova**

## THE UNITY OF EAST AND WEST IN HUSSEIN İBRAHİMOV'S NOVELS (ON THE BASIS OF “A TITHE OF THE CENTURY” AND “SLANDER”)

Since Azerbaijan gained independence, besides integrating to European culture, it began to profit from everything belonging to the world culture which is valuable. It tries to enrich our national and spiritual wealth by these achievements. As well as the restoration of national culture, the integration trends towards East and West problems are observed in Nakhchivan. Huseyn İbrahimov who is a well-known intelligent of Nakhchivan literary environment and popular as the author of significant novels has a specific place in Nakhchivan literary circle. Huseyn İbrahimov's creativity is distinguished for its distinctive thinking to East and West problems in his novels. But his creativity is a significant level in the problem of analyzing the two great poles. Although H.Ibrahimov's creativity was not studied in detail, his novels are unreplaceable and topical to feel the scenery of the period. “A tithe of the century” and “Slander” novels have a special place from this aspect in H.Ibrahimov's creativity. In both novels, the writer succeeded in developing the plot of the work parallel with Western traditions over Eastern traditions, themes, and trends. In this context, Huseyn İbrahimov's novels are urgent from the viewpoint of analysis and investigation of East and West trends that exist in the literature created in Nakhchivan.

**Keywords:** Nakhchivan literary environment, comparison, East, West, Huseyn İbrahimov, novel.

**Наргиз Исмаилова**

## ЕДИНСТВО ВОСТОКА И ЗАПАДА В РОМАНАХ ГУСЕЙНА ИБРАГИМОВА (НА ОСНОВЕ “ОДНОЙ ДЕСЯТОЙ ВЕКА” И “КЛЕВЕТЫ”)

После завоевания независимости Азербайджан наряду с интеграцией в европейскую культуру старается воспользоваться всем тем ценным, что создала мировая культура, а также обогащению наших национальных и духовных ценностей за счёт этих достижений. В Нахчыване также параллельно с восстановлением национальной культуры, проявляются интеграционные процессы к культуре Востока и Запада. Выросший в нахчыванской литературной среде автор знаменитых романов Гусейн Ибрагимов смог завоевать специфическое место в нахчыванской литературной среде. Творчество Гусейна Ибрагимова, привлекающего внимание вопросами Востока и Запада в романах и своеобразным углом зрения, является важным этапом в изучении данных двух полюсов, занимающих место в нахчыванской литературе. Несмотря на то, что творчество Г.Ибрагимова не было подвержено всестороннему изучению, романы, занимающие место в

его творчестве, очень важны и актуальны в ощущении атмосферы того периода. В этом аспекте романы “Одна десятая века” и “Клевета” занимают особое место в творчестве Г.Ибрагимова. В обоих романах автор смог развить сюжетную линию на основе восточных тенденций, стремлений и тематики параллельно с западными традициями. Романы Гусейна Ибрагимова являются актуальными в анализировании и исследовании склонностей к Востоку и Западу в нахчыванской литературе.

**Ключевые слова:** нахчыванская литературная среда, сравнение, Восток, Запад, Гусейн Ибрагимов, роман.

(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:      İlkin variant 07.05.2019  
Son variant  03.09.2019